

Süreyya Ağaoğlu qətiyyəti, cəsarəti ilə türk dünyasının ilk qadın hüquqsünsəsi, vəkili kimi tanınıb. Süreyya xanım 1903-cü ildə Azərbaycanın mədəniyyət paytaxtı Şuşada ölkəmizin içtimai fikrinin böyük nümayəndələrindən biri, görkəmli publisist və tənqidçi, tannmış hüquqsunas və şərqşunas alim Əhməd bəy Ağaoğlunun ailəsində dünyaya gəlib. Əhməd bəy 1905-ci ildə çar hökumətinə və erməni daşnaklarına qarşı mübarizə aparmaq məqsədilə gizli "Difai" təşkilatını yaratdıgına görə çar hökuməti tərəfindən təqib olunur. O, aylarla dostlarının evində gizli yaşayır. Sonra həbs olunmamaq üçün 1908-ci ilin sonlarında Vətəni tərk etməyə məcbur qalaraq İstanbula köçür. 1910-cu ildə Əhməd bəy Ağaoğlunun ailəsi, eləcə də Süreyya xanım da ömürlük Vətəni tərk edir.

1913-cü ildən, Osmanlı dövlətinin en qaranlıq illerindən tam işıqlığa çıxıncaya qədər Türkiye tarixi, demək olar ki, Süreyyanın gözleri qarşısında, onların evlərində yaşayırdı. Evlərində keçirilən yığıncaqlar sayəsində dövrün siyasi, ideoloji cərəyanlarının içinde yaşayıb Süreyya və ondan kiçik bacı, qardaşları.

Atası övladları ile fəxr edərdi, onları bütün qonaqlara tanırdı. Süreyya belə bir

"Atam, istədiyim şeyi əldə etmək üçün necə səy göstəriyimi və mütləq müvəffəq olmanın yollarını xəttaracağımı bildiyindən bu dəfə məni təşviqidici mahiyyətdə məktublar yazırdı. Anam da mənimlə oturub söhbət edərək, fakültədəki davranışlarım haqqında xəbərdarlıq etdi:

- İlk qız tələbələrsiniz. On kiçik bir xətanız sizdən sonrakılar üçün də bir manə yaradı. Bunu yadından çıxartma

1952-ci ildə Məllətlərarası Qadın Hüquqcular Birliyinə üzv olub. 1980-1982-ci illərdə Hüquq Qadınlar Federasyonunun ikinci başqanı seçilib.

Türkiyənin siyasi heyatında Yeni Türkiye Partiyasının qurucularından olub, partiyanın İstanbul təşkilatına rəhbərlik edib. Türkiye Hüquqsunas Qadınlar Dərnəyinin, Universiteti Qadınlar Dərnəyinin, Azad Fikirləri Yagma Dərnəyinin, Soroptimistler İstanbul

Türkiyənin ilk qadın vəkili - şuşalı hüquqsunas Süreyya Ağaoğlu



mühitde böyüyüb. Liseyin 7-ci sinfində oxuyanda yoldaşlarına Cümhuriyyət quruluşunu izah edir, bu mövzuda müzakirə açırdı.

Süreyya xanım 1920-ci ildə İstanbul Qızlar Liseyini bitirdikdən sonra 1921-ci ildə hüquq fakültəsində təhsil almaq üçün Darülfünuna - həzirki İstanbul Universitetinə müraciət edir. O vaxt hüquq fakültəsində qızların oxumasına qadağa vardi. Rəfiqləri edəbiyyat və felsefə fakültələrini seçmişdilər. Süreyya isə uşaqlıqdan "vəkil olacağım" demişdi, fikrini də deyişmədi.

Hüquq fakültəsinin dekanı, beynəlxalq hüquq professoru, mərhum Səlahəddin bəy Süreyyanın onun qarşısında durub "hüquq fakültəsinin məzunu olmaq istəyirəm" deməsinə heyrətlənir, gülümseməklə qarşılıyır: "daha üç nəfər tap, qızlar üçün ayrıca fakültə açıb sizi qəbul edək" - deyir. Yanındaki başqa bir mülliimin "açıraqsa tibb fakültəsi açaq, qızlara daha çox yaraşar" - sözüne Səlahəddin bəy: "haqq hüquqa aiddir, Süreyya xanım haqqını axtanı, müvəffəq olmasını dileyək" söyleyir.

Süreyya başqa fakültələrə sənəd verən rəfiqləri Bədiyyə, Məlahət ilə Sayiməni də necə razı salırsa, onlar da hüquq fakültəsinə yazılır və qızlar üçün bu fakültəni açdırır.

Məltada sürgündə olan atası bunu eşidib, ona məktubunda yazır ki, daha artıq tarix və edəbiyyatla meşğul olmalıdır, yaxşı bir hüquqsunas olmaq üçün mütləq ərebəcə və farsca bilməyin lazımdır.

və oğlan dostlarını seçməkdə çox ehtiyatlı ol - dedi". Bununla da Süreyya xanım Türkiye tarixində hüquq fakültəsinə daxil olan ilk qadın tələbə olur.

Süreyyanın tələbəlik illərində Əhməd bəy Ağaoğlu artıq sürgündən qayıtmışdı, amma təqib davam edirdi. Ermənilər onu da, Azərbaycanın daxili işlər naziri olmuş Behbud xan Cavanşiri də qara siyahıya salmışdır. Tarix boyu belə olub, bizim aydınlar onların eli ilə məhv edilib.

Nehayət, qərb dünyası "ilk hüquqsunas türk qadını" haqqında eşidir. Rokfeller Fondu Süreyya Paris Beynəlxalq Hüquq İnstitutunda 3 aylıq bir seminar təqədüd təklif edir, ancaq Türkiye tərəfi bu safrə icazə vermir.

Ankarada işlədiyi dövrde Atatürk və onun ailesi Əhməd bəy Ağaoğlunun ailəsi ilə çox yaxın olublar. Süreyyanın inadkarlığı, bacarığı, inqilabı ruhu Atatürkün xoşuna gəlmiş.

1929-cu ildə təşkilatlanan Dövlət Şurasında Süreyya, Məlahət Ruacan və Mükerrem İrdil referent olaraq işə başlayırlar. 1968-ci ildə İstanbulda bir qrup qadın hüquqsunas həmkarıyla Türk Hüquqsunas Qadınlar Cəmiyyətini qurur.

Kimsəsiz və qayğıya ehtiyacı olan uşaqlara yardım göstərmək məqsədilə 1948-ci ildə Türkiye'nin bir çox tanınmış iş adamını evinə dəvət edən Süreyya Ağaoğlu bu məqsədə Türkiye tarixində ilk dəfə "Süreyya Ağaoğlu Uşaq Dostları" dərnəyini yaradır. Ele bu məqsədə də Süreyya xanım özüne məxsus əraziləri iş adamlarına verərək bu uşaqlar üçün sığınacaq tikidirir. Hazırda bu binanın fəaliyyəti sayesində 450-dən artıq tələbə təqaüd alır.

İngilis və fransız dillərini bildiyindən Süreyya Ağaoğlu dövlətlərarası konfranslarda Türkiyəni təmsil edirdi. O, 1952-ci ildə Məllətlərarası Qadın Hüquqcular Birliyinə üzv olub. 1980-1982-ci illərdə Hüquq Qadınlar Federasyonunun ikinci başqanı seçilib. Tərk etməyə məcbur qalaraq İstanbula köçür. 1910-cu ildə Əhməd bəy Ağaoğlunun ailəsi, eləcə də Süreyya xanım da ömürlük Vətəni tərk edir.

Klubunun, Türk-Amerikan Universitetlər Dərnəyinin, Uşaq Dostları Dərnəyinin qurucularından olub, həmin dərnəklerin bir çoxuna rəhbərlik edib.

1980-ci ildə uzun illerdən sonra Süreyya xanım doğma Vətənə - Azərbaycana gelir və Bakıda olması barədə yazar: "Bizi "Azərbaycan" adlı otelə apardılar. Növbəti gün Dostluq Evinə dəvət etdilər. Neft sahələrini, xüsusən də dənizdəki neft ərazilərini gezdirdilər. Burada dolaşarkən ürəyimdən nələr keçdiyini izah edə bilmirəm. Sanki küçələri, parkları tanıydım. Anamdan və atamdan o qədər çox dinləmişdim ki... Qarabağa getmək istədim, "növbəti dəfə" dedilər"... O, Şaşaya getməyi çox istəyirdi, lakin bu, ona qismət olmadı.

Həyatı boyunca insanlar arasında din, dil, irq anlayışını qəbul etməyən Süreyya xanım 1950-ci illərin evvələrində alman hüquqsunas Verner Taşenbrekerlə ailə qurur. Onların bu izdivadınca övladları olmur. Bu nikah 1960-ci illərdə dağlısa da, onların arasındaki dostluq münasibətləri ömürlərinin sonuna qədər davam edir.

Süreyya Ağaoğlu sonuncu dəfə 1989-cu il dekabrın 29-da İstanbulda "Qadın haqları və müasirləşmə" mövzusunda konfransda iştirak edir. Konfransın keçirildiyi binadan çıxarkən pilləkənlərdən yuxarı Süreyya xanım beynin qanaması keçirərək həyata gözlərini əbadi olaraq yumur.

Hazırda İstanbulun mərkəzi bölgelərindən olan Şişli rayonundakı küçələrdən birinə Süreyya xanımın adı verilib. Yaratdığı Süreyya Ağaoğlu Uşaq Dostları Dərnəyi hələ də fəaliyyət göstərir. 2003-cü ildə Süreyya Ağaoğlunun 100 illik yubileyinə həsr olunmuş gümüş xatire sikkələri də buraxılıb.

Esmira Yazkan ASLANOVA,
"Respublika" qəzetiinin
Türkiyə üzrə müxbiri.